

«Qeydiyyatata alınmışdır»

Azərbaycan Respublikasının

Qiymətli Kağızlar üzrə

Dövlət Komitəsi

.....
(Səhm buraxılışının dövlət qeydiyyat nömrəsi)

.....
(Səhm buraxılışının qeydiyyat tarixi)

.....
(QKDK-nın məsul şəxsinin QKDK-nın möhürü ilə təsdiq edilmiş imzası)

SƏHMLƏRİN EMİSSİYA PROSPEKTİ

111(bir yüz on bir) manat, 90 000 (doxsan min) ədəd

.....
(Səhmlərin nominal dəyəri və miqdarı)

adi adlı sənədsiz səhmlər

.....
(Səhmlərin növü və forması)

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi bu emissiya prospektində olan məlumatların mötəbərliyinə görə məsuliyyət daşımır və onu qeydiyyatata almaqla yerləşdirilən səhmlərə öz münasibətini ifadə etmir.

Bu emissiya prospektində olan məlumatlar qiymətli kağızlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq açıqlanmalıdır.

Bakı – AZ1000, Azərbaycan Respublikası, Nizami küçəsi 86

.....
(Emitentin olduğu yer, poçt indeksi göstərməklə)

Tel.: (994 12) 498-60-56; Faks: (994 12) 498-20-42

.....
(Emitentin əlaqə telefonlarının nömrələri, şəhərlərarası telefon kodu göstərməklə)

**“Bank Silk Vey” ASC-nin
İdarə heyətinin sədri**

M.E.Mövsüm-zadə

**“Bank Silk Vey” ASC-nin
Baş mühasibi**

Ü.N.Novruzov

.....
(Emitentin kollegial icra orqanı rəhbərinin və ya təkbəşçi icra orqanının vəzifəsi, həmin vəzifəni icra edən şəxsin adı, soyadı və emitentin möhürü ilə təsdiq edilmiş imzası)

06 İyul 2010-cu il

.....
(Səhmlərin emissiya prospektinin tərtib olunduğu tarix)

I. EMİTENT HAQQINDA MƏLUMAT.

1. Emitentin adı:

Tam adı: "Bank Silk Vey" Açıq səhmdar cəmiyyəti

Qısaldılmış adı: "Bank Silk Vey" ASC

2. Emitentin hüquqi ünvanı, olduğu yer və digər əlaqə məlumatları:

Hüquqi ünvanı: Azərbaycan Respublikası, AZ1022, Bakı şəhəri, Nəsimi r-nu, Rəşid Behbutov küç. 57

Olduğu yer: Azərbaycan Respublikası, AZ1110, Bakı şəhəri, Nəsimi r-nu, H.Əliyev küç.4/186

İnternet sahifəsi: www.banksilkvey.az

Elektron poçtun ünvanı: bsw@banksilkway.az

Telefon: (12) 598 0412 ; *faks:* (12) 596 2825

3. Emitentə verilmiş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi:

VÖEN: 9900006241

4. Emitentin bank lisenziyası:

Lisenziyanın verildiyi fəaliyyət növü: bank fəaliyyəti.

Lisenziyanın qeydiyyat nömrəsi: 175

Lisenziyanın verilmə tarixi: 06.01.1994

Lisenziyanın qüvvədə olma müddəti: müddətsizdir.

Lisenziyanı verən orqanın adı: Azərbaycan Respublikasının Milli Bankı.

5. Emitentin dövlət qeydiyyatı haqqında məlumat:

Dövlət qeydiyyatı haqqında şəhadətnamə: 25.01.2008

Hüquqi şəxsin eyniləşdirmə kodu: 99000006241

6. Emitentin adında və təşkilati-hüquqi formasında dəyişikliklər haqqında məlumat:

6.1 Emitentin əvvəlki adı: "Azal" Səhmdar Kommersiya Bankı.

Təşkilati-hüquqi forması: qapalı səhmdar cəmiyyəti.

Qeydiyyat tarixi: 06.01.1994

Qeydiyyat orqanı: Azərbaycan Respublikasının Milli Bankı.

6.2 Emitentin hazırkı adı: "Bank Silk Vey" Açıq səhmdar cəmiyyəti

Təşkilati-hüquqi forması: açıq səhmdar cəmiyyəti.

Qeydiyyat tarixi: 06.01.1994

Qeydiyyat orqanı: Azərbaycan Respublikasının Milli Bankı.

7. Emitentin bank rekvizitləri:

Hesabın №-si: 0137010020944; **hesabın valyutası:** Azərbaycan manatı.

Kodu: 507473

S.W.I.F.T. BİK: AZAL AZ 22

8. Emitentin nizamnamə kapitalı və onun tərkibi haqqında məlumat:

Nizamnamə kapitalının ölçüsü: AZN 22.200.000 (iyirmi iki milyon iki yüz min manat).

o cümlədən,

Adi səhmlər: 200 000 (iki yüz min) ədəd.

Hər birinin nominal dəyəri: AZN 111 (bir yüz on bir manat).

Səhmlərin ödənilməsi üzrə səhmdarların öhdəliklərinin yerinə yetirilməsi dərəcəsi: 100%

9. Emitentin təsisçiləri haqqında məlumat:

9.1 *Tam adı:* Tam Xarici İnvestisiyalı "Silk Way" Aviaşirkəti Məhdud məsuliyyətli cəmiyyət

Qısaldılmış adı: "Silk Way Airlines" MMC

VÖEN-i: 9900067141

Hüquqi ünvanı: Bakı şəhəri, Nizami küçəsi 96

Olduğu yer: Bakı şəhəri, Nizami küçəsi 96

Telefon: (12) 497 26 99; *faks:* (12) 492 90 13

Elektron poçtun ünvanı: Silkwayltd@silkwayltd.com

Dövlət qeydiyyatına alındığı tarix: 16.08.2001

Dövlət qeydiyyatı haqqında şəhadətnamə: №973, 16.08.2001

9.2 *Tam adı:* Əliyeva Arzu İlham qızı

Vətəndaşlığı : Azərbaycan

Olduğu yer: Bakı şəhəri, S.Vurgun küçəsi ev 7

Təvəllüdü: 23.01.1987

9.3 *Tam adı:* Həmzəyevə Zərifə Kamil qızı

Vətəndaşlığı : Azərbaycan

Olduğu yer: Bakı şəhəri, 28 May küçəsi, ev 4, mən. 4

Təvəllüdü: 06.01.1952

10. Emitentin nizamnamə kapitalında payı on faizdən az olmayan miqdarda səsli səhmlərə malik olan şəxslər haqqında məlumat:

10.1 *Tam adı:* Tam Xarici İnvestisiyalı "Silk Way" Aviaşirkəti Məhdud məsuliyyətli cəmiyyət

Qısaldılmış adı: "Silk Way Airlines" MMC

Emitentin nizamnamə kapitalında payı: 41.83%

10.2 *Tam adı:* Əliyeva Arzu İlham qızı

Emitentin nizamnamə kapitalında payı: 29,085%

10.3 Tam adı: Həmzəyeva Zərifə Kamil qızı

Emitentin nizamnamə kapitalında payı: 29,085%

11. Nizamnamə kapitalında Emitentin payı on faizdən az olmayan hüquqi şəxslər haqqında məlumat:

Belə hüquqi şəxslər yoxdur.

12. Emitentin filialları və nümayəndəlikləri haqqında məlumat:

Emitentin nümayəndəlikləri yoxdur.

12.1 Filialın adı: "1 sayılı filial". **Olduğu yer:** Bakı şəh., M.Ə.Rəsulzadə qəsəbəsi,3024-cü məhəllə

AR Milli Bankı tərəfindən filialın fəaliyyətinə verilmiş icazənin tarixi: 21.08.2009

Müdiri: Samir Kamil oğlu Əhmədov

12.2 Filialın adı: "2 sayılı filial". **Olduğu yer:** Bakı şəhəri,Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, Şimal Terminalı

AR Milli Bankı tərəfindən filialın fəaliyyətinə verilmiş icazənin tarixi: 06.03.2008

Müdiri: Mahir Rəşid oğlu İsmayilov

12.3 Filialın adı: "3 sayılı filial". **Olduğu yer:** müvəqqəti dayandırılıb

AR Milli Bankı tərəfindən filialın fəaliyyətinə verilmiş icazənin tarixi:

Fəaliyyəti müvəqqəti olaraq dayandırılıb

12.4 Filialın adı: "4 sayılı filial". **Olduğu yer:** müvəqqəti dayandırılıb

AR Milli Bankı tərəfindən filialın fəaliyyətinə verilmiş icazənin tarixi:

Fəaliyyəti müvəqqəti olaraq dayandırılıb

12.5 Filialın adı: "5 sayılı filial". **Olduğu yer:** Bakı şəhəri, Nizami küç., 86

AR Milli Bankı tərəfindən filialın fəaliyyətinə verilmiş icazənin tarixi: 06.03.2008

Müdiri: Pərviz Kamran oğlu Hüseynov

12.6 Filialın adı: "6 sayılı filial". **Olduğu yer:** Bakı şəhəri, Qaradağ r-nu, Lokbatan qəs., Bina Ticarət Mərkəzi 3-3-16 sayılı mağaza

AR Milli Bankı tərəfindən filialın fəaliyyətinə verilmiş icazənin tarixi: 06.08.2009

12.7 Filialın adı: "Gəncə filialı". **Olduğu yer:** Gəncə şəhəri, Şəmkir şossesi, Gəncə Beynəlxalq Hava Limanı

AR Milli Bankı tərəfindən filialın fəaliyyətinə verilmiş icazənin tarixi: 30.07.2009

Müdiri: Murad Fərid oğlu Namazov

12.8 Filialın adı: "Lənkaran filialı". **Olduğu yer:** Lənkaran şəhəri, Fizuli küç. Lənkaran Beynəlxalq Hava Limanı

AR Milli Bankı tərəfindən filialın fəaliyyətinə verilmiş icazənin tarixi:

Müdiri: Rüşət Akif oğlu Miriyev

13. Səhmlərin emissiyası haqqında qərar qəbul edilən zaman Emitentin idarəetmə strukturu haqqında məlumat:

- 1) Səhmdarların ümumi yığıncağı,
- 2) Müşahidə şurası,
- 3) İdarə heyəti,
- 4) Audit komitəsi.

14. Emitentin Müşahidə şurasının üzvləri haqqında məlumat:

14.1 Müşahidə şurasının sədri: Zaur Sənan oğlu Axundov

Təvəllüdü: 05.01.1968

Bankdan kənarında tutduğu vəzifə: "Es Dablyu Holding" MMC-nin Prezidenti.

14.2 Müşahidə şurasının üzvü: Kamran Ç. Qasimov

Təvəllüdü: 06.12.1971

Bankdan kənarında tutduğu vəzifə: "Es Dablyu Holding" MMC-nın kommersiya məsələləri üzrə vise-prezidenti .

14.3 Müşahidə şurasının üzvü: Djavad Dbilla

Təvəllüdü: 01.06.1964

Bankdan kənarında tutduğu vəzifə: "Es Dablyu Holding" MMC-nın Müşahidə Şurasının sədr muavini.

14.4 Müşahidə şurasının üzvü: Teymur Məmməd oğlu Məmmədov

Təvəllüdü: 20.07.1958

Bankdan kənarında tutduğu vəzifə: yoxdur

14.5 Müşahidə şurasının üzvü: Seymur Fərdil oğlu Məmmədov

Təvəllüdü: 06.09.1981

Bankdan kənarında tutduğu vəzifə: yoxdur

Müşahidə şurasının üzvləri Emitendə başqa vəzifələr tutmurlar.

15. Emitentin İdarə heyətinin üzvləri haqqında məlumat:

15.1 İdarə heyətinin sədri: Mirsəməd Eldar oğlu Mövsumzadə

Təvəllüdü: 07.12.1970

Bankdan kənarında tutduğu vəzifə: yoxdur.

15.2 İdarə heyəti sədrinin birinci müavini: Elçin Eldar oğlu Əhmədov

Təvəllüdü: 08.02.1982

Bankdan kənarında tutduğu vəzifə: yoxdur.

15.3 İdarə heyətinin sədr müavini: Mahir Əvəz oğlu Əhmədov

Təvəllüdü: 17.06.1975

Bankdan kənarında tutduğu vəzifə: yoxdur.

16. Emitentin Audit komitəsinin üzvləri haqqında məlumat:

16.1 Audit komitəsinin sədri: Anar Davud oğlu Dadaşov

Təvəllüdü: 11.03.1984

Bankdan kənarında tutduğu vəzifə: "Es Dablyu Holding" MMC-nın maliyyə -iqsad şöbəsinin aparıcı iqsadçısı

16.2 Audit komitəsinin üzvü: Tatyana T.Doroxina

Təvəllüdü: 19.12.1946

Bankdan kənarında tutduğu vəzifə: "Silk Way aviaşirkəti"-nin maliyyə üzrə direktor müavini

16.3 Audit komitəsinin üzvü: Marina M.Mordovskaya

Təvəllüdü: 20.11.1970

Bankdan kənarında tutduğu vəzifə: "Es Dablyu Holding" MMC-nın nəzarət-təftiş şöbəsinin rəyisi

17. Təsis edildiyi tarixdən etibarən Emitent tərəfindən səhmlər üzrə ödənilmiş dividendlər haqqında məlumat:

Səhmlər üzrə dividendlər ödənilməmişdir.

18. Emitentin tədavüldə olan qiymətli kağızları haqqında məlumat:

18.1 Qiymətli kağızların növü: adi səhmlər.

Qiymətli kağızların forması: sənədsiz adlı qiymətli kağızlar.

Qiymətli kağızlar buraxılışının dövlət qeydiyyat nömrəsi: AZ100100046

Qiymətli kağızlar buraxılışının qeydiyyat tarixi: 09.01.2009

Qiymətli kağızların miqdarı: 200000 (iki yüz min) ədəd.

Hər bir qiymətli kağızın nominal dəyəri: AZN 111 (bir yüz on bir manat).

Qiymətli kağızlar buraxılışının ümumi məbləği: AZN 22.200.000 (iyirmi iki milyon iki yüz min manat).

18.2 Qiymətli kağızların növü: Adsız istiqrazlar.

Qiymətli kağızların forması: faizli sənədli adsız istiqrazlar

Qiymətli kağızlar buraxılışının dövlət qeydiyyat nömrəsi: AZ200100046

Qiymətli kağızlar buraxılışının qeydiyyat tarixi: 19.10.2009

Qiymətli kağızların miqdarı: 312 (Üç yüz on iki) ədəd.

Hər bir qiymətli kağızın nominal dəyəri: ABŞ dolları 25 000 (İyirmi beş min ABŞ dolları).

Qiymətli kağızlar buraxılışının ümumi məbləği: ABŞ dolları 7 800 000 (Yeddi milyon səkkiz yüz min).

18.3 Qiymətli kağızların növü: Adsız istiqrazlar.

Qiymətli kağızların forması: faizli sənədli adsız istiqrazlar

Qiymətli kağızlar buraxılışının dövlət qeydiyyat nömrəsi: AZ200200046

Qiymətli kağızlar buraxılışının qeydiyyat tarixi: 08.04.2010

Qiymətli kağızların miqdarı: 88 (səksən səkkiz) ədəd.

Hər bir qiymətli kağızın nominal dəyəri: ABŞ dolları 25 000 (İyirmi beş min ABŞ dolları).

Qiymətli kağızlar buraxılışının ümumi məbləği: ABŞ dolları 2 200 000 (İki milyon iki yüz min).

II. YERLƏŞDİRİLƏN SƏHMLƏR HAQQINDA MƏLUMAT

19. Səhmlərin emissiyası haqqında qərarın qəbul edildiyi tarix və onu qəbul edən orqan:

Səhmlərin emissiyası haqqında qərarı qəbul edən orqan: Səhmdarların növbədənkanar Ümumi Yığıncağı;

Səhmlərin emissiyası haqqında qərarın qəbul edildiyi tarix: 21 İyun 2010-cu il, № 05/SY-li protokol.

20. Səhmlərin növü və forması:

sənədsiz, adlı adi səhmlər (bundan sonra mətndə - səhm və ya səhmlər).

21. Səhmlərin miqdarı:

90 000 (doxsan min) ədəd.

22. Hər bir Səhmin nominal dəyəri:

111 (bir yüz on bir) manat

23. Səhmlərin buraxılışının ümumi məbləği (nominal dəyərlə):

AZN 9 990 000 (Doqquz milyon doqquz yüz doxsan min).

26. Hər bir səhmlə təsbit edilən hüquqlar:

Səhmdar cəmiyyətin idarə edilməsində iştirak etmək, onun idarəetmə və icra orqanlarını seçmək və seçilmək.

Səhmdar cəmiyyətin fəaliyyətində dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq.

Cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək.

Cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini tələb etmək.

Cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək.

Cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək.

Cəmiyyətin xalis mənfəətindən dividend almaq.

Cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq.

Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digət hüquqlara malik olmaq.

27. Səhmlərin yerləşdirilməsi qaydası:

Səhmlərin yerləşdirilməsi kütləvi təklif üsulu ilə Bakı Fond Birjasının (fond birjası fəaliyyəti üçün lisenziya AB 044100, qeydiyyat №5, 2000-ci il 21 iyul tarixində verilib, lisenziya müddətsizdir) ticarət meydançasında həyata keçiriləcəkdir. Alıcılar yerləşdiriləcək səhmləri almaq üçün, qiymətli kağızların peşəkar iştirakçısı olan və broker fəaliyyətini həyata keçirmək üçün xüsusi razılığa (lisenziya) malik Bakı Fond Birjasının üzvü ilə müvafiq müqavilə imzalayırlar. Onlara alacaqları səhmlərin sayını, qiymətini və digər tələb olunan məlumatları göstərmək ilə xüsusi tapşırıq verirlər. BFB-də əqd baş verdikən sonra isə brokerlərindən əqdin baş tutmasını təsdiqləyici sənəd alırlar.

28. Səhmlərin yerləşdirilməsinin başlanma tarixi:.

Emissiya prospektində olan məlumatların açıqlanması səhm buraxılışı dövlət qeydiyyatına alındıqdan sonra növbəti iş günü başlayacaq. Səhmlərin yerləşdirilməsinin başlanması tarixi emissiya prospektində olan məlumatların açıqlandığı gündən etibarən 3 gün ərzində "BFB" QSC-nin İnternet şəbəkəsində olan rəsmi sahifəsində (www.bse.az) və "Bank Silk Vey" ASC-nin İnternet şəbəkəsində olan rəsmi sahifəsində (www.banksilkvey.az) elan olunacaq.

29. Səhmlərin yerləşdirilməsinin başa çatma tarixi:

21 Sentyabr 2010– cu il

30. Səhmlərin dəyərinin ödənilməsi şərtləri:

Səhmlər ilə əməliyyatlar üzrə ödənişlərin BFB-nin qaydalarına uyğun olaraq, ödənişə qarşı ödəmə prinsipinə əsasən BFB-nin AR Milli Bankında olan klirinq hesabı (0137170004840) vasitəsi ilə həyata keçirilir. Alıcı BFB-nin üzvü olmadığı halda, BFB-də səhmlərlə aparılan əməliyyatda iştirak etmək üçün o, BFB-nin üzvlərindən biri ilə uyğun razılaşma bağlamalıdır. Səhmlərin dəyəri yalnız pul ilə ödənilir.

31. Səhmlər üzrə hüquqların uçotunu həyata keçirən təşkilatın adı:

Səhmlərin saxlanması və onlara hüquqların uçotu Bül-bül prospekti 19 ünvanında yerləşən "Milli Depozit mərkəzi" QSC-nin Depozitariyası tərəfindən həyata keçiriləcək (depozitar fəaliyyətini həyata keçirmək üçün 15 fevral 2000-ci il tarixli, 1 №-li müddətsiz lisenziya);

32. Emitentin reyestrini aparan təşkilat:

Səhm sahiblərinin reyestri "Milli Depozit mərkəzi" QSC-nin Depozitariyası tərəfindən həyata keçiriləcək (Lisenziya : Qeydiyyat №044824 12 fevral 2010-ci il tarixli, müddəti - 5 il)
Ünvan: Bül-bül prospekti 19

Səhmlərin yerləşdirilməsi zamanı üstünlük hüququ tətbiq olunması:

Cəmiyyətin səhmdarları yerləşdirilən səhmləri əldə etməkdə yerləşdirilməsinin başlanma tarixindən etibarən 2 (iki) ay ərzində üstünlük hüququna malikdirlər.

33. Səhmlərin yerləşdirilməsində iştirak edən təşkilatlar: “Standard Kapital” məhdud məsuliyyətli cəmiyyəti (yerləşdiyi yer – AZ1000, Bakı şəh., C.Cabbarlı küç. 40) Müqavilənin şərtləri: emitentin səhmlərinin yerləşdirilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, bütün səyləri göstərmək, ilk növbədə emitentin tapşırıqlarını icra etmək, məlumatların məxfiliyini təmin etmək, depozitarlarda, ticarət təşkilatçısında emitentin vəkil edilmiş şəxsi kimi çıxış etmək, emitentə hesabatların verilməsi və digər sərtlər. “Standard Kapital” MMC BFB-də səhmlərin yerləşdirilməsi prosesində emitentin adından çıxış etmək hüququna (broker və diler fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyalar №100 və №101, 14sentyabr 2009-cu il, lisenziyaların müddəti 5 ildir,) malikdir.

34. Səhmlərin tədavülündə məhdudiyyətlər:

“Banklar haqqında” Qanunun 22.1. maddəsinə uyğun olaraq, hər hansı bir şəxsin bankın səhmlərin alması nəticəsində onun bankın nizamnamə kapitalında payı 20, 33 və 50 faizə çatması və ya keçməsi AR Milli Bankının yazılı icazəsi ilə mümkündür.

34. Səhmlərin tədavülündə məhdudiyyətlər haqqında məlumat:

Nəzərdə tutulmayıb.

35. Səhmlərin yerləşdirilməsindən əldə olunacaq vəsaitlərin istifadəsi istiqamətləri haqqında məlumat:

Səhmlərin yerləşdirilməsindən əldə olunacaq vəsaitlər planlaşdırılmış kredit layihələrinin, əlavə dövriyyə vəsaiti və bankın filial şəbəkələrinin inkişafına maliyyələşdirilməsi üçün yönəldiləcək.

36. Əlavə məlumat:

Bu Emissiya prospektində əks olunmamış digər məsələlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada həll olunurlar.

QOŞMALAR

**EMİTENTİN 2010-CU İL ÜZRƏ TOPLU MALİYYƏ HESABATI
VƏ ONUN YOXLANILMASI BARƏDƏ MÜSTƏQİL
AUDİTORUN RƏYİ**